



Eyübülfət MƏDƏTOĞLU

Günahların Ünvanı

Biz bir bəndə olaraq elə birmisiyyət dəyişirik ki, onu Yer üzündəki bütün canlıların topası daşımur. Bunun xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabına nötüüsür. Bir nadanın atdığı çaxmaq, bir kütbeinin, yaxud özündən razının çıraqlığı yanğınlara, müharibələr, qarşılmalara aparır. Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də ucurub dağıtmaga, tarimar etməyə meyli varlıqdır. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həmdə Yer üzünün qatili olması birmənalıdı.

Və bu da düşünən insana bütün ömrə boyu diqqət mərkəzində saxlayır. Axi, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq, özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqət yetirin: Kim? Nə? Hərə? Kim-dən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hərə üçün? Və ən böyük sual - Ni-yə???

Hə, bax elə bütün problemlər dəbu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidii, xidmətidii, nəfəsidii, kimliyidi, əqidəsidii, məsləkidi, ürəyidi, əldidi... Bax, beləcə, bu suallar ətrafında günlərlə, aylarla, illərlə düşünə-düşünə gönülləri aylara, ayları illərə calayıraq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvanyolu. Biz də o karvanın bir yolcusu, qoşulub gedirik sevincimizlə kədərimizlə birlidə. Elə gedə gedə də ya böyüyürük, ya kiçilib xirdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyik axı. O dəyirman hamim üyüdür. Bir az narin, bir az girdə, bir az da ağnavazeder. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyimiz Yer üzünün hansı qatında dayanmağımdan asılı olmayıaraq, həmişə özü-özümə sual vermişəm:

- Bu yüksək, bu ağırular nadən qaynaqlanır? Niyə gerçeyin önündə susmali oluram? Haqqı etiraf etməyə çətinlik çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizdə görtürməkdə təraddüdüyük? Yəni bizim anlaysış hissizim bu qədər kütləşib? Axi əlimizdə batan tikan, dərimizcizən kol özümüzdən asılı olmadan bir "uf" götərir dünnyaya. Dərhal o çıxılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məzqamına üz tuturam. Gəlinin məmənə agrıksıci iynə vuranda özümüz nə qədər bərk tutsam da uşulfadım. Bu halim onu pərişan etdi. Yavaşca, sanki günahını yuvarmış kimidədi:

- Əmi, iynə göynəndəndi...

Üzünə baxıb gülümsədim... Amma yazdım da:

Sən vuran iynə göynətmir
Göynəyir ürək, Fəridə!
Mənə Allahın zülmü -
Eyləyir, ürək, Fəridə!

Baxıb, susub... içədə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!

Yaşıma, halima baxıb
Fələk ta falima baxıb!
Mənə lap yandırıb yaxıb -
Kövrəlir, ürək, Fəridə!

Üzməsin bu halim səni
Fərəhdilə ruhumun tənisi...
Kədər ta qorxutmaz mənə -
Öyrənir, ürək, Fəridə!

Bəli, bu gerçək ağrı həmişə var, ağrıının dərmanı da tabii ki, ortadadı. Sadəcə, onu axtarın tapmaq, görmək lazımdı.

Əgər yaranın ağrısını ictimailəşdirən nə dəyişəcək ki? Hər kəsin "ah", "uf" u öz

için yanğınsıdı. O odda da elə yanmalsanki, tüstü bacadan düz çıxısm. Onu bir

sən görürsən, bir yandırın, bir də Tanrı. Belə olan halda qəmli şeirdən tutmuş

qorxuncu nağıllara kimi hər şey gerçəklilik kimi yaşaçaq. Çəkinməyəcəksən, ürəpən-

məyəcəksən və hətta bəzən o şeirlər, o ya-

şantular üçün darıxaqasın. Və belə mə-

qamda mən də könüldən-könülən olan bir

yolla səni duyub sənə tərəf bir piçaltı gön-

dərəcəm və deyəcəm ki:

Ürəyimin durumu -
İndi qopmaq anıdı...
Sənə dilənən ömr -
Bil, torpağı sanıdı...

Sixiram çırpıntılar
Yavaş-yavaş səngiyir...
Dolmuş baxışların da -
Vida üçün longiyir...

Bu kövrəlmək sevgiya
Gülüm, deyil ki, əlbət...
Ölən Ebülfət ilə -
Ölür bu sevgi xəlvət...

Son günənlər yaşananları qısa bir zamani inkişaf xətti üzərində düzürməm. Necə deyərlər, bu son günənlərin mənzərəsini yaratmağa, onun maliiyyətçilərin dilində deşək. balansını çıxarmaq istəyirəm... Və

çox qəribədir ki, son günənlərin hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığını bir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçeyin

icərisində ayaqda durmaq, sənə siğınanla-

ri, sənin içindəkiləri ayaqda saxlamaq heç

də asan deyil. Deyə bilərsiniz ki, təkbaşına

mücadilələr həmişə çətin olur. Amma mən

sizində razılaşdırıram. Cünki hər birimizin

icərisində öz mənimizin tərəfdəsi, ortağı

var. Və biz də həminin o ortağımızın güvəni-

ni hiss edəndə bir az dayanmaq gücümüz artır. Cox təsəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özündə fərqli bir istedad, fərqli bir bacarıqdır. Və biz də bu fərqli olanı hər birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparrıq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarısıyla bütün ömrə boyu birgə olmaq və bi birliyi sınaqlardan, əzablardan keçirmək, sevincin qarışmaq şəxsən mənim üçün on böyük arzu və savadbanı biri sayılır. Ona görə də icimdəki mənin yarısını, əslində isə elə sən özünü bu ömrə, bu həyata Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını zaman-zaman deyirəm, yazıram, təkrarlayıram. Hətta hərdən hissələri çilovlaya bilməyəndə yalvarişa da mey edirəm. Açıq mətnlə kimənə nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şöklində vuiğulayıram:

Yorulmuş ürəyimin
Dözümnü götür, gəl...
Qor olmuş dildiyimin -
Çözümnü götür, gəl...

Dizim hər gün bükülür
İçim qat-qat sökülür...
Göyə dzyib tökülür -
Öz ünümü götür, gəl...

Gözüm yolu geyib ta
Gözümü yol yeyib ta...
Sən Tanrıya deyib ta -
Özülümü götür, gəl...

Daşam, ağacam, otam
Bizi yaradıb O tam!
Sənsiz buzlayır odam -
Köz ömrümü götür, gəl!

Zənnimə, bu ismaric, bu yalvariş məni, elə onun özünü də alçaltır, kiçiltilir, xirdalırmır. Ona görə ki, bu içədmə gəlir. İcimdəki mənin yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimi ifadə olunur. Sadəcə, görəmək istəyən mənim dediklərimi, yazdıqlarımu duyur, görür, istəməyən isə...

İndin özündə belə yazdıqlarımın təsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə göz yetirirəm, saf-cürülək edirəm. Oxucuya qatdırıldıq məntiqin necə qarşılanacağını anlamaq istəyirəm... Və anlamağa çalışduğum istəklərin fonunda yenə mənzərə canlanır.

O mənzərə də bütövlükdə sevgidir! Bir-mənəli şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun daşı böyük sübutu Allahu bəndəni sevgidən yaratmasıdır. Biz sevgidən yaradığımız üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyıraq.

Öz şəxsimdə zaman-zaman sinadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiyi ianda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul etmişəm və yazmışım ki:

Elə günüm
olmur ki,
olüb dirilməyim?
mötçəzdi vallah
hər gün
öləməyim,
həm də dirilməyim -
Allah!..
Mən sənə siğinib
ümidiñəndim -
ümidiñən idim...
Onun
üstümdən qanadın
bir az yiğilb -
qoy kölgəndə
itim...
Allahim!
bəndə haqqıma
iynə ucu iddia
düşmür yadına,
gəlmir ağlma
sən
necə istəyirsən
elə də çıx axıma,
Allahim!
Lap sürüñə-sürüñə
olsa belə
inan ki,
dilənməyəcəm
amma sən birin
O BİR təki
gözyaşın
sevgi kimi
bükəcək adıma...

Adətən bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hər tərəfdən hansıa təsirlər, hansıa yanaşmalar, bəzən basqlar da qacılırmazdı. Ona görə də istənilən yazı da fikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axi mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram və baş verən hər şeyin, əvvəldə dediyim kimi, mənə də daxili var. Onun uğurlu, faydalı hissəsi də zərərli, günahlı bölümü də mənim adımda zərrənin milyardlarda biri qədər etiva olunubdu...

Demək bu gerçək həm də düşünmək və düşünüdüklərinizi özünün həyat kredomda ifadə etmək müstəvisini da sərgiləyir. Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından intiñə etmək... Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Bəzən də qacılımın olunan predmetiyik...

Hə, sinandığımız, sevgisi və sevinci, əzabi və möhnətiylə bizi əhatə edən bu dünyadan bir iynə boyda hüceyrəsi olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirdəsan. Bax, mənim söyümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axi bu həyat sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb. Elə bizim sevgimiz də!

EDALAT •

8 sentyabr 2023-cü il